



№ 33 (9778) 14 fevral 2025-ci il CÜMƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



İLHAM ƏLİYEVİN UĞUR FORMULU

Düşünülmüş strategiya, düzgün taktika

SİYASƏTİN GÜCÜ, GÜCƏ SÖYKƏNƏN SİYASƏT

Biz hamımız Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev müdirliyindən güc alan, milli maraqlara əsaslanan siyasetini necə real gücə çevirməsinin şahidlilik!

Bu siyaset üç istiqamətdə daim aydın görünüb:

Dövlətin siyasi nüfuzunun və iqtisadi qüdrətinin artırılması; Xalqın sosial rifahı və həyat şəraatinin yüksəldilməsi;

Güclü ordu yaradılaraq torpaqların işğaldan azad edilməsi.

Hor üç istiqamətdə gərgin və somorəli iş aparılıb, çoxsaylı layihə reallaşdırılır, yaxın və uzaq hədəflər məharətlə əlaqələndirilir:

Kimlərinə istəyinin əksinə və üstəlik, maliyyə mənbələrinin olmamasına baxmayaraq, Azərbaycanın transmili layihələri uğurla gerçəkləşdirənək olkəmizə iqtisadi dividendlər götərmək lə yanaşı, bəyñəlxalq siyasi nüfuzunu da əhəmiyyətli dərəcəde artırdı.

Bakı-Tbilisi-Ceyhan ösəs ixrac neft boru kəmərindən sonra Bakı-Tbilisi-Qars demir yoluğun çəkilməsi, "Şimal-Cənub", "Şərqi-Qərb" neqliyyat döhləzlerinin işə salınması, dünya okeanına birbaşa çıxışı olmayan Azərbaycanın bəyñəlxalq logistika mərkəzino çevriləməsi olkəmizin gerəklilik göstəricisi olaraq ona xeyli tərəfdən və dostlar da qazandırıb.

Vodosında genişləndirilərək və uzadılaraq Avropanın mavi yanacaqla təminindən mühüm qollardan birinə çevrilən "Cənub qaz döhləzi" Rusiyaya sanksiyaların tətbiq edildiyi bir vaxtda Avropanın karina geldi.

Bu gün Azərbaycan on iki dövləto töbii qaz ixrac edir.

Orta döhləz hem də türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır dəyərə, Mərkəzi Asiya ölkələri ilə Avropanı birləşdirən noqliyyat kəmərindən qeyriliyən.

Conab İlham Əliyev "Bizim siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahi dayanır" vədinə daim şərəfə omol edib:

Onun Azərbaycana rəhbərliyi dövründə regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət programı hazırlanaraq uğurla realaşdırıldı.

İşğal dövründə 116 yaşayış kompleksi salınaraq oraya 300 mindən çox məcburi köçkü köçürülməklə həyat şəraitləri xeyli yaxşılaşdırıldı.

Regionlara fasiləsiz elektrik enerjisi verilişi təmin olundu, ölkə üzrə qazlaşdırma 95 faizi ötdü.

Yol infrastrukturunu təzələndi, yeni yollar çoxıldı, körpüllər və tunellər tikildi, kəndərət yollarla asfalt döşəndi.

Ölkədə sahibkarlığın inkişafına münbət şərait yaradıldı.

Yoxsulluq 5 faizo endirildi.

Xalqın rifahının yüksəldilməsinə xidmət edən dörd sosial paket hazırlanaraq gerçəkləşdirildi və s.

Həyata keçirilən çoxsaylı layihə, atılan uğurlu addımlar sayəsində tarixinin ən qüdrətli Azərbaycanı yaradıdı!

► 6



Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur

Prezident İlham Əliyev
Türkiyənin Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnamasını qəbul edib



► 2

Məqsədyönlü siyasetin uğurları və yeni strateji hədəflər

Prezident İlham Əliyev Azərbaycanın
gencliyinə inanır, yüksək vozifelərdə
onlara etimad göstərir, öz potensiallarında
reallaşdırmaq üçün münbət şərait yaradır
və olkəmizin inkişafına mühüm töhfələr
verir. Bu gəncəl Ümummilli Lider Heydər
Əliyevin, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin olkəmizə
rəhbərliyi dövründə formalamaşmış vətən-
porver, müasir düşüncəli, Vətənin is-
tiqlərinin dəyərini bilən və bu dəyər ug-
runda hər cür fədakarlıqla hazır olan ye-

nəslin temsilçiləridir. Müzəffər Ali
Baş Komandan İlham Əliyev 44 günlük
Vətən məharibosundə bu nəslin gücü ilə
torpaqlarımızı düşməndən təmizlədi.
Azərbaycanın ərazi bütövlüyünü təmin
etdi. İtirilmiş torpaqlarımızı işgalçılar
dən geri almağa nail oldu, ərazi bütövlü-
yümüzü, suverenliyimizi bərpa etdi.
Dünya güclərinin öz məkrli oyunlarını
oynamadan ötrü 2 əsrdir regionda baş-
ımızın bələsına çevirdikləri erməni layi-
həsini iflasa uğradı.

► 11

İlham Əliyevin növbəti missiyası - Böyük qayıdış

Prezident İlham Əliyev öten il fevralın 7-də növbədən konşer prezident seç-
kisində xalqın 92,12 faizinin sosini qaz-
anaraq 7 il müddətindən yenidən dövlət
başçısı kürsüsündə oturdu. Seçkinin adı
Zəfer seçkisi idi. Vətən məharibosundan
zəfərlərə çıxan Azərbaycan dövləti-
nin rəhbəri, Ali Baş Komandan İlham
Əliyev bu seçkiden alınacağıq, başıca
çıxdı. Güclü liderin bu qələbəsi işgal-
dan azad edilmiş orzulordə aparılan
borpa-quruculuq işlərinə yeni bir stimul
verdi. Bu, İlham Əliyevin Qarabağa və
Şərqi Zəngəzurda soñorları zamanı borpa-
quruculuq işləri ilə tanışlığı, həmçinin
yaşayış mentəqələrinin, vacib in-
frastruktur obyektlərinin açılışlarında,
tomoloqyama mərasimlərində iştirak et-
məsi ilə ehtiva olunur.

Biz bu yəzida liderin son bir ildə
şəxsi rəhbərliyi və birbaşa tapşırığı ilə
məhz Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən layihələrdən bəhs
edəcəyik.

► 12

Liderlik məsuliyyəti

2003-cü ilin oktyabrında Prezident
kimi ilk dəfə and içəndə İlham Əliyev
Azərbaycan xalqına hansı vədli ver-
mişdi, öten dövr ərzində onların ha-
mاسىنى قىتىيەتلىكى ئېرىغىزىپ
Prezident İlham Əliyev olkəmizə rəhbərlik
etdiyi 17 il orzında Azərbaycanı iqtisadi,
sosial, hərbi sahədə elə gücləndirdi
ki, bu, xalqımıza 2020-ci ilin Qarabağ
Zəfərini bəxş etdi. Torpaqlarımızın
30 illik işğalına son qoyuldu, ardınca
bayraqımız bütün sorħədlərimiz boyu
dalgalandırıldı, suverenliyimiz tomin
edildi, Konstitusiyamız bütün əraziləri-
mizdə qüvvəyə mindi.

Prezident İlham Əliyevin əzminin,
iradəsinin, qotiyətinin bir qala kimi
ucaldığı yeni Azərbaycanın on böyük
uğurlarından biri iso işğaldən azad edi-
lən torpaqlarımıza Böyük qaydışın mü-
vəffəqiyətli həyata keçirilməsidir.

Azərbaycan adına oldı edilən bu qo-
ləblərə görə id ki, öten ilin fevralında
müstəqillik tariximizdə ilk dəfə bütün
ərazilərimizdə keçirilən prezident seçki-
lərində xalqımıza böyük minnədarlıq his-
si ilə xilaskar lider İlham Əliyevi yekdi-
liklə dəstəklədi, yüksək ses faizi ilə onu
özünün Prezidenti seçdi.

► 14



Maqsud İbrahimbəyovun
90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazarı, Dövlət mükafatı laureatı, tanınmış icimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun adadə olmasına 90 il tamam olur.

Maqsud İbrahimbəyov parlaq istedə malik nasır kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zenginləşməsində təqdirəliyilə rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-ci illərində yeni ədəbi prosesin formallaşmasında yaxından iştirak edən sonetkar orsayə gətirdiyi deyərləri nəsir nümunələrində qəhrəmanlarının xarakterini dərinlənmişlər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bondını rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq yazarı Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd olunmasını tömən etmək məqsədilə **qərara alram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçıları Birliyinin tekliflərinə nozor almışa, Xalq yazarı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planlaşdırılab illər keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan iştirələnmiş məsələləri həll etsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 13 fevral 2025-ci il

R.N.Mahmudun "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bondını rəhbər tutaraq, qərara alram:

Rifat Nəhdi oğlu Mahmud "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 13 fevral 2025-ci il

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bondını rəhbər tutaraq, qərara alram:

Xidməti vozifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqli idarələrinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

"Vətən uğrunda" medalı ilə

Babayev Azər Ələddin oğlu - polkovnik
Qasimov Elmur Əhməd oğlu - polkovnik

"Hərbi xidmətlərə görə" medalı ilə

Qayğıyev Şamil Mahama oğlu - mayor.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 13 fevral 2025-ci il

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" 2006-ci il 16 oktyabr tarixli 1737 nömrəli, "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2008-ci il 7 fevral tarixli 2667 nömrəli, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2008-ci il 22 may tarixli 2833 nömrəli, "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" 2008-ci il 11 iyun tarixli 2861 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarşıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında"

2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bondını rəhbər tutaraq, qərara alram:

1. "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 16 oktyabr tarixli 1737 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 878 (Cild I) 1-ci hissində "Əli Əhmədov" sözləri "Samir Şərifov" sözləri ilə əvəz edilsin:

2. "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 75 (Cild I) 1-ci hissində aşağıdakı dəyişikliklər edilsin:

2.1. "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" "Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz edilsin;

2.2. "Azərbaycan Respublikası rəqəmsal inkişaf və neqliyyat nazirinin müavini" abzasından sonra aşağıdakı məzmundan yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini";

2.3. "Azərbaycan Respublikasının Tacikistan Respublikasında fəvqələdə və solahiyətli söfiri" abzasının sonundan nöqtə işarəsi çıxarılın və aşağıda məzmundan yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Nazirlər Kabinetin Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdürü".

3. "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 422 (Cild I) 1-ci hissində aşağıdakı dəyişikliklər edilsin:

3.1. "Əli Əhmədov" sözləri "Samir Şərifov" sözləri ilə əvəz edilsin;

3.2. "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" abzasından sonra aşağıdakı məzmundan yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası rəqəmsal inkişaf və neqliyyat nazirinin müavini".

4. "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticaret, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 407 (Cild I) 1-ci hissində "Anar Axundov" sözləri "Anar Axundov" sözləri ilə əvəz edilsin:

5. "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadiyyat, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarşıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" 2008-ci il 11 iyun tarixli 2861 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarşıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında"

2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

5. "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadiyyat, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarşıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyun tarixli 2861 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 75 (Cild I) 1-ci hissində aşağıdakı dəyişikliklər edilsin:

5.1. "Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri" "Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz edilsin;

5.2. "Azərbaycan Respublikası rəqəmsal inkişaf və neqliyyat nazirinin müavini" abzasından sonra aşağıdakı məzmundan yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini";

publikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 530 (Cild I) 1-ci hissində aşağıdakı dəyişikliklər edilsin:

4.1. "Azərbaycan Respublikasının maliyyə naziri" sözləri "Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz edilsin;

4.2. "Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fəvqələdə və solahiyətli söfiri" abzasının sonundan nöqtə işarəsi çıxarılın və aşağıdakı məzmundan yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Nazirlər Kabinetin Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdürü".

5. "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadiyyat, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarşıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 407 (Cild I) 1-ci hissində "Anar Axundov" sözləri "Anar Axundov" sözləri ilə əvəz edilsin:

6. Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə Sərəncamın 1-5-ci hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2025-ci il

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqələdə və solahiyətli səfiri Birol Akgün fevralın 13-də Ulu Önder Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

AZORTAC xəbər ki, əvvəlcə səfər xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirösini dörön ehtiramla yad edilib, məzəri öñüne oklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zorifa Əliyevanın xatirösini ehtiramla anlıb.

Sonra Şəhidlər xiyabanına gələn Türkiyə söfri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda məbərədə canları qurban vermiş qəhrəmən Türk əsgərlərinin xatirösini ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Daha sonra B.Akgün Şəhidlər xiyabanda 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qəsənlərindən azad edilmiş uğrunda döyüldərə hələk olmuş qəhrəmən Türk əsgərlərinin xatirösini ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Daha sonra B.Akgün Şəhidlər xiyabanda 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qəsənlərindən azad edilmiş uğrunda döyüldərə hələk olmuş qəhrəmən Türk əsgərlərinin xatirösini ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Daha sonra B.Akgün Şəhidlər xiyabanda 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qəsənlərindən azad edilmiş uğrunda döyüldərə hələk olmuş qəhrəmən Türk əsgərlərinin xatirösini ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Daha sonra B.Akgün Şəhidlər xiyabanda 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qəsənlərindən azad edilmiş uğrunda döyüldərə hələk olmuş qəhrəmən Türk əsgərlərinin xatirösini ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Daha sonra B.Akgün Şəhidlər xiyabanda 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qəsənlərindən azad edilmiş uğrunda döyüldərə hələk olmuş qəhrəmən Türk əsgərlərinin xatirösini ucaldılmış "Türk

Milli Məclisin Sədri və Somali Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibe Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 13-də birgə işçi nahar ediblər.

Milli Məclisin Mətbuat və İctimaiyyətə əlaqələr şöbəsindən bildirilib ki, səhəbət zamanı Azərbaycan ilə Somali arasında münəsibətlərin inkişaf perspektivləri, parlamentlərəri əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

"Azərbaycan"



Somali Prezidenti komando hərbi hissəsində olub



Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud və müdafiə naziri Abdulkadir Məmməd Nur fevralın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sonayesi naziri Vüqar Mustafayevlə birləşdikdə Azərbaycan Ordusunun komando hərbi hissələrinin birində olublar.

AZƏRTAC xəbər verir ki, əvvələc hərbi hissədə faxri qarəvən dəstəsinin müşayiəti ilə qarışınma mərasimi keçirilib.

Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin töqdim et-

diyi yeni simulyasiya vasitəsinə baxıdan sonra hərbi qulluqçuların idman hazırlığı izlənilib.

Qonaqlar tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atış açmaq üçün nozorda tutulmuş 25 metr uzunluğundan iki atış zolağı, həmçinin atışın nticolarının monitordə oks olunduğu qapalı atış şəhərciyinə gələrək burada yaranılan şəraitlərə təsdiq olublar.

Hərbi qulluqçuların mösət şəraitə ilə maraqlanan nümayəndə heyəti əsgər yataqxanasına, silah otağına, əsaya anbarına, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkhanaya baxıblar. Qonaqlar tam təchizatlı komandaların sərənliliklə olublar.

Görüşdə Azərbaycan həmkarları ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, konfederasiya torafində reallaşdırılan və növərdə tutulan la-yihələr barədə ətraflı məlumat verilib.

Na baxıldıqdan sonra onların dağ komando qülləsindən və koşfiyyatçılarında fəaliyyətlərini izleyiblər.

Müdafiə Sənayesi Nazirliyinin, həmçinin "RTX" və "Improtex" şirkətlərinin istehsal etdiyi pilotusuz uçuş aparıcı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgi izləyən qonaqlar onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Daha sonra Somali nümayəndə heyəti ilə maraqlanan nümayəndə heyəti əsgər yataqxanasına, silah otağına, əsaya anbarına, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkhanaya baxıblar. Qonaqlar tam təchizatlı komandaların sərənliliklə olublar.

Sonda qarşılıqlı hədiyyələr töqdim olunub və xatiro şəkilləri çəkdirilib.

Sənəd işçilərin rifikasi, əmək hüquqlarının qorunması və sosial ədalətin tomin edilməsi istiqamətində əlaqələrin inkişafını, qarşılıqlı təcrübə mühadiləsini, əmək və sosial sahədə birləşən təşəbbüsərlərin reallaşmasını və sair məsələləri özündə ehtiva edir.

Azərbaycan və Somali həmkarlar ittifaqları arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.

Konfederasiya sədri Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana soñerinin ölkəmizdən əməkdaşlığı inkişafında əhəmiyyətini vurğulayıb, imzalanan se-nədlərin digər sahələrlər yanaşı, həmkarlar ittifaqlarının əlaqələrinə də müsbət təsir göstərəcəyini qeyd edib.

Görüşdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, konfederasiya torafində reallaşdırılan və növərdə tutulan la-yihələr barədə ətraflı məlumat verilib.



Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli rəhbərlik etdiyi qurumun faaliyyətindən danışır, ölkəmizdən həmkarlar ittifaqları arasında əlaqələrin qurulmasından məmənunluğunu ifade edib. Somalili qonaq keçirilen görüşlərin, aparılan təcrübə mü-

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud Səngəçal neft terminalində olub. AZERTAC xəbər verir ki, terminalda tanışlı Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlamış.

Məlumat verilib ki, Azərbaycannı neft-qaz sonayesinin tarixini dolğun yüksək etdirən bu mərkəz ölkəmizdən dünyə neft və qaz sonayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birleşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılmış. Mərkəzin istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan osas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsdiq edib. Burada qonaqlar rəmzi nişan kimi öz ilə izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin romzına çevrilmiş. Mərkəzin osas məqsədlərindən biri Azərbaycanın neft və qaz sonayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir.

Ali qonaq respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, neft və qaz sonayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşıdır, o, eyni zamanda, milli qırur monbəyidir. Dünya da ilk dofa mexaniki illsülla neft quyuşusu 1847-ci ildə Bibiheybat orasında qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xərici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşları misal göstərmək olar. Dünənda möşhür olan Nobel mükafatı həm Alfred Nobelin Bakıdakı neft yaqataları üzrə shəhərələrin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb. İkinci Dünya müharibə illərində Sovet İttifaqında neftin 75 faizi hasil edən Azərbaycan ordunu yanacaqla tozlaşdırıb. Qələbənin əldə olunmasına əhəmiyyətli rol oynayıb.

Ötən əsrin 70-80-ci illəri isə Xəzər donuzinin dərin sulu sektorlarda yataqların işlənməsi və neft-kimya sonayesinin inkişafı ilə səciyyəvidir. Azərbaycan müstəqilliliyini qorpa etdiğindən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə nəhəng "Azəri-Çıraq-Günoşlu" yatağının işlənilməsi məqsədilə "Ösrin müqaviləsi" kimi tanınan ha-silatın pay bölgüsü haqqında müqavilə imzalanıb. Bu müqavilə ölkənin sərüdü inkişafına tekan verərək, onu regional enerji mərkəzini əvərilişlərə təsdiq etdirib.

Somali Prezidenti və onu müşayiət edən şəxslər müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə deyiblər.

Sonra somali qonaqların rəmzi nişanı xəzərən xərçənəyən qoyan Ulu Öndər Heydər Əliyev Azərbaycana milyard dollarla xərici sərməyələrin colb edilməsi üçün çox iş görüb. İlkən olaraq, Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisindən yönləndilmiş vəsaitlərə sonradan digər sahələrin, xüsusi qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinə həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına sərafit yaranan gəlir gotirib. Bu gün Azərbaycanın dünyadan on sürtədə inkişaf edən ölkələrindən birinə çevrilmişdən sonra artıq özünə xərici sərməyələr yaradıqdan sonra olmasında bunun böyük rəsəd vardır.

Vurğulanıb ki, tikintisində 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan üç çən, baş nasos sənədli qəbul etmək, saxlama və ixrac etmək iqtidarından ən çox yerləşir. Terminalda idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin faaliyyətinə hərəkətli nazarət saxlaya, problemləri aşkar çıxara bilir.

Vurğulanıb ki, Səngəçal terminalı özlə və qaz sonayesinin döyünen ürəyi hesab edilir. Terminal Azərbaycannı Xəzər denizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. "Azəri-Çıraq-Günoşlu" yatağından ötürüne neft və "Şahdəniz"den neqəl edilən qaz terminala daxil olur, osəsnə Baki-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın en böyük və somali neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahisi 550 hektardır. Terminalda gündə 1,2 milyon barrel-dən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahisi mürəkkəb boru kəmərləri və av-



danlıq şəbəkə ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənək, Azərbaycanın yüksəkkeyfiyyətli xam neftini və qazını dünya bazarlarına noquldur.

Bundan əlavə, terminal Qazaxistan və Türkmenistanda neftin dəqəbul edir. "İlkin Neft Layihəsi" və "Səngəçal Terminalının Genişləndirilməsi Programı" nöticəsində terminalda hər birinin həcmi 25 min 500 kubmetr olaraq 6 milyon tondan çox xam nefti emal etmek, saxlama və ixrac etmək iqtidarından ən çox yerləşir. Terminalda idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiye ərazilərindən keçən ixrac boru kəmərlərinin faaliyyətinə hərəkətli nazarət saxlaya, problemləri aşkar çıxara bilir.

Ali qonaq xatiro hədiyyələri töqdim olunub. Sonra Somali Prezidenti avtobusla Səngəçal terminalının orasını gezib. Onlara terminaldəki texnoloji proseslər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sonayesinin döyünen ürəyi hesab edilir. Terminal Azərbaycannı Xəzər denizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. "Azəri-Çıraq-Günoşlu" yatağından ötürüne neft və "Şahdəniz"den neqəl edilən qaz terminala daxil olur, osəsnə Baki-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın en böyük və somali neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahisi 550 hektardır. Terminalda gündə 1,2 milyon barrel-dən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahisi mürəkkəb boru kəmərləri və av-

ətraflı məlumat verilib.

Ali qonaq terminaldəki texnoloji proseslər, o cümlədən "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsindən görülen işlər, Baki-Tbilisi-Ceyhan osas ixrac neft boru kəmərinin ilk neft qəbul edən birinci nasos stansiyası barədə ətraflı məlumat verilib.

Sonra Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli "Kurort" Turizm İnformasiya Mərkəzindən əldə edir. Bu isə əlçatanlıq, şəffaflıq və növbəlik prinsipinə əsaslanmaqla həyata keçirilir.

Elçin CƏFƏROV,
"Azərbaycan"





İLHAM ƏLİYEVİN UĞUR FORMULU

Düşünülmüş strategiya, düzgün taktika

Böşoriiyyət ibtidai dövründən qurulub kamala dolanınca siyasetə qoşa addımlayır.

Həttə "siyaset" sözü olmadan, diplomatiya xüsusi peşəyə və sahəyə çevriləndən qabaq da siyaset mövcud olub.

Başqa adla, başqa formada.

Cünki insanlar əksər hallarda bir-birlərin qılınc çıxmağından, zərərbə etməzən əvvəl danışmağa, razılığa gəlməyə çalışırlar.

Ola bilsin ki, bu danışçılar təzyiq, hədə formasında, bəlkə də aldattma, əzaklaşdırma şəklinə dənizmətgər.

Hədf isə qan təkmədən, müharibə apararaq qırğına yol vermədən məqsədən çatmaq, istədiyinə dinc vəsiyyət.

Əsrlərdən ki, insanlar dərk edib-

ler ki, səzli, dənişmişlər yolu ilə nəyse nail olmaq münkündür!

• Əsrlərdən ki, insanlar dərk edib-

ler ki, sözün araxında güc da-

yananda o, dəha tosırı və inan-

dirci olur!

• Əsrlərdən ki, insanlar dərk edib-

ler ki, sözün və gücün birliliyi so-

məmərli və uğurlu nəticəyə dəha

təqdirir!

Bu şərtlə ki, hər ikisi müdrik, uzadıq, möhkəm iradəli və qo-

tiyyətli insan olındə olsun!

❖ ❖ ❖

Siyasətdə, dövlətə rəhbərlikdə şə-

siyyət amili müüküm rol oynayır.

Bu, müxtəlif dövrlərdə, müxtəlif

dövlətlərin simasında dəfələrlə sınaq-

dan çıxmış gərcikliklər.

Azərbaycan xalqı isə buna şəxsi

təcrübəsi, başına gələn və getirilən

bələdəsindən əmin oldu.

Əgər qızımı imperiya süqutu

üçrəyən zaman "Qarabağ proble-

mi" meydana atılonda avlovdən-

rularla Azərbaycan Heydər Əliyev

kimi siyaset nəhəng rəhbərlik et-

saydı, nə başımızda bu müsibətlər go-

lər, na torpaqların işğalı, məruz

qalar, nə da 30 illik vətən həsrəti ilə

bu qədər zillət çökdür.

"Qarabağ problemi" Kreml tərəfin-

dan Ermənistana kömək məqsədilə ya-

radılmışdır.

Onun yenidən meydana atılması

SSRİ-nin bincini və sonunu preziden-

ti, eli Azərbaycan xalqının qanına bu-

laşmış Qorbaçovun razılığı və destəyi

osasında baş tutmuşdu.

Ə.Vəzirov kimi Moskvaya qul so-

datqı göstərən, xalqın on ağır günün-

da həbi təyyarəye minərənə ağalarının

yanna qaçan dövlət başçısı bələ folako-

tin qarşısını ala bilirdim?

Heç zaman!

Cünki Azərbaycan xalqı belə möv-

qe sahibini dəstekləməzdə!

Yaxud guya "xalqın dəstəyi", əs-

lindo iso, parlament cəvrişli yolu ilə

iqtida golən AXC-Müsəvət cütlüyü

küçələrdən yığıldı və dərhal da olna

avtomat verərəq əşvar paltarı geyin-

diridi gəncərlər Qarabağın mühabəfi-

ni təməd edə bilirdim?

Mümkün olan iş deyildi!

Xüsusun də ölkənin prezidenti

Ə.Həsənbəyli Surət Hüseyinovun dövlət

çərvişli cəhdə zamən ordunu və

dövləti başlı-başına buraxaraq Kələki-

ya qəsəra, o zaman belə dövlət düş-

men qarşısında tab gotıro bilirdim?

Əslə!

Ulu Öndər Heydər Əliyev 1994-cü

ilin oktyabr ya 1995-ci ilin martında

baş verən dövlət çərvişli cəhdələr

zamənə əsl rəhbərin necə hərəkət

etməli olduğunu şəxsi nümunəsi ilə

ortaya qoydu!

Meydanları axışan xalq sevimli

rəhbərini dəstekleməkə qardaş qanı

axıdmasına yol vermedi.

2003-cü ilin noyabrında canab

İlham Əliyev birinci dəfə Prezident se-

ciləndə xaricdən maliyələşdirilən

"5-ci kolon" üzvləri meydana girdilər, "cəbhəçi"lərin keçmiş ssenariisi ilə yə-

nidən hakimiyəti ola keçirməyə cəhd

göstərildi.

O zaman şəxsi maraqlarını ümumi-

milli maraqlardan üstün tutan "boy"lər

və onların züytəntularını bildirdilər ki,

İlham Əliyev möhkəm iradəli şəxsiyyət,

qotiyətli rəhbər olmuşla yanaşı,

həm də "dönmə yumruq" sahibidir!

Həmin "dönmə yumruq" 30 il

örzində işğal altında qalan torpaqlar-

ı 44 gündə azad edərək dövlət

rəhbərliliyində və siyasetdə şəxsiyyət

etməzən əvvəl danışmağa,

razılığa gəlməyə çalışıb.

Ola bilsin ki, bu danışçılar təzyiq,

hədə formasında, bəlkə də aldattma,

əzaklaşdırma şəklinə dənizmətgər.

Həm də qəbul etmək, həm də qəbul et-

etmək, həm də qəbul etmək!

❖ ❖ ❖

Adəton güclü dövlətlər zoif hesab

etdikləri ölkələr oyun oynayırlar.

Bu oyunların möqsədi əsasən zəif

zəif təbəqədən əsasən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zəif

zəif təbəqədən əsasən zə



İLHAM ƏLİYEVİN UĞUR FORMULU

Düşünülmüş stratejiya, düzgün taktika

Azərbaycan yeni dövrə qədəm qoymaqla artıq bütün hədflərin realliga çevrildiyini, yeni çağrıqlara zərurət duyulduğunu təsdiqlədi. Bu dövrün mühüm hadisəsi prezident seçkiləri ol- du. 7 fevral 2024-cü il prezident seçimlərində inamlı qəlebə qazanan dövlət başçısı İlham Əliyev həmin ayın 14-də Milli Məclisdə keçirilən andıçmə mərasimində son 20 ilin hesabatını verərək bildirdi ki, bu dövr uğurlarla, qəlebələrlə zəngin illər oldu. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək, bunlara baxmayaraq, inkisaf və tərəqqi yolu ilə uğurla gedir.

Təbii ki, hədəflərin bütünlük-lə yerinə yetirildiyi bir dövrün təqdimatını etmək qürurvericidir. 2003-cü ildən sonra əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyüümüzün və suverenliyimizin bərpası, soydaşlarımı-zın doğma yurd-yuvalarına qayidişının reallışa çevrilməsi idi. Məhz gücümüzün, qüdrətimizin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin, birliyimizin sayesində 30 il işgal altında qalan torpaqlarımızın azad edilməsinə nail olduq. Dövlət başçısı İlham Əliyevin bu günlərdə dərc edilən, lakin bu ilin yanvarında Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına "İllik işləmə" adlı programda "istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar" söyledi.

Dövlət başçısı İlham Əliyevin prezident seçimlərində inamlı qəlebəsindən ötən bir ildə qazanılan uğurların xronologiyasına diqqət yetirəndə qalib Azərbaycanın yeni reallıqlar əsasında müəyyənləşdir-diyi hədəflərə doğru inamla addım-ladığını görür və bundan böyük qürrur hissi keçiririk. Nəzərə alaq ki, hazırlı dövrün əsas çağrılarından biri azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyataya keçirilməsi, Böyük qayıdış programının uğurlu icrasıdır. Son bir ilin bu sahədə hansı yeniliklərlə yadda qaldığı göz qabağındadır. Soydaşla-

Azərbaycan daha yüksək uğurlar qazanmaq üçün inamla addımlayırlar



mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayıraq. Həmişə xalqımı "biz ədaləti bərpa edəcəyik" söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq media-dan asılı olmayıraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə tehqir etmələrindən asılı olmayıraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız".

rımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır, bu tarixi anların sevincini yaşayırlar. Cənab İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində sakinlərinə qovuşaçaq şəhərlərimiz sırasında Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər və Cəbrayıl şəhərlərinin adlarını xüsusi qeyd etmişdi. Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Şuşa şəhəri, 28 May - Müstəqillik Günündə Xocalı şəhəri, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə Cəbrayıl şəhəri sakinlərinə qovuşdu. Dövlət başçısı bu ilin 7 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində Böyük qayıdış programının uğurlu icrasına diqqəti yönəldərək görülən işlərlə

2003-cü ildən Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin yaratdığı möhkəm təməl üzərində Azərbaycana daha möhtəşəm uğurlar zəfərlər qazandırdı. Bu zəfərlər yanaşı, hədəfləri də açıqladı. Bildirdi ki, bu ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdadıq. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir.

lar, zərərlər qazandırdı. Bu zərərlər Azərbaycan tarixinə xüsusi özəlliyi ilə yazılın 7 fevral 2024-cü il tarixdə prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirildi. Dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. Ölkə Prezidenti andırmama mərasimində

Prezidenti andicme merasiminde "Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlıq tariximizdə xüsusi yero malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın boyuk eksəriyyətinin partiyanın namizədlərinə dəstəyi, səsvermə prosesinin yüksək fəallıq şəraitində keçməsi YAP-ın sözlə əməl birliyinin, tutduğu yola sadıqlıyının, yeni-yeni hədəflərə doğru inamlı addimlayaraq, Azərbaycanın hörtərəfli inkişafına böyük töhfələr verməsinin nümayishi oldu. "Yeni dövrə yeni Azərbaycanla!" şəvari ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası-



2024-cü il fevralın 7-də keçirilmiş növbədən-
kənar prezident seçkiləri Azərbaycanın siyasi tarixinin ən əla-
mətdar hadisələrindən biri oldu.
Çünki Azərbaycanın dövlət müs-
təqilliyyinin bərpasından sonra ilk
dəfə olaraq məhz bu seçki Qara-
bağda, Xankəndidə, Şuşada keçi-
rildi. Bu seçki ilə respublikamız
torpaqlarımızın işgaldən azad
edilməsindən sonra yeni tarixi
dövrə qədəm qoydu.



Azərbaycanın demokratik dəyərlərə sadıqlılığını bir daha bütün dünyaya nümayiş etdirən bu seçkinin nəticələri göstərdə ki, möhtərəm İlham Əliyev Azərbaycan seçicisinin inandığı, güvəndiyi və öz tələyini etibar etdiyi siyasi liderdir. Bu seçkinin nəticələri təsdiq etdi ki, xalqımız Uşaq Öndər Heydər Əliyev siyasi kursunu inkişafın və yüksəlişin yeganə yolu olaraq qəbul edir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi ölkəmizə inkişaf, quruculuq, yüksək rifah gotirib. Məhz cənab İlham Əliyevin qətiyyətli və pragmatik siyasəti nəticəsində Azərbaycan qüdrətini artırıb, regionda və dünyada söz sahibi olan nü- Əliyev Azərbaycan Prezidenti kimi Milli Məclisde and içdi. Həmin vaxt etdiyi geniş nitqində dövlət başçısı Azərbaycanın keçdiyi yüksəlş yolunu ətraflı təhlil süzgəcindən keçirdi, bu dövrü qələbələr və nailiyyətlərlə zəngin illər kimi anıtları daşıdı. Eyni zamanda

regionda və dünyada söz sahibi olara məfuzlu dövlətə çevrilib. Bu siyasetin nəticəsidir ki, Azərbaycan regionun əsas nəqliyyat mərkəzidir, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı coğrafi məkandır. kimi xarakterizə etdi. Eyni zamanda Prezident İlham Əliyev dərin məzmunlu çıxışında Azərbaycanın qədəm qoymduğu yeni tarixi reallıqlar şəraitində gəzəndə duran yaradılara pozan soldı-

Respublikamızın Prezident İlham Əliyevin liderliyi ilə nail olduğu uğurlarından biri də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasının təntənəsidir. Bütün təzyiqləri, erməni diasporunun maneqçılıklarını qətiyyətlə dəf eden Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəye verilməsini təmin etdi. Prezident İlham Əliyev həm də "Cənub qaz dəhlizi" kimi nəhəng bir layihənin ər-

qarşıda duran vəzifələrə nəzər saldı. Həmin çıxışdan göründüyü kimi, dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüğün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadıq olan gənc nəslin yetişdirilməsi, azərbaycanlılıq məfkurəsinin gücləndirilməsi kimi məsələlər yeni dövrdə diqqət mərkəzində

qaz deñizə kimi hönəng üñ raymoniñ or səyə gəlməsini tömin edən liderdir. Bu la yihəni reallaşdırmaqla Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin enerji siyasətini tamamilə yeni mərhələyə yüksəltdi və bu gün Azərbaycanın Xəzərdən hasil etdiyi töbii qaz "Cənub qaz dəhlizi" vasitəsilə Avropana çatdırılır.

saxlanılacaq.

Bu gün Prezident İlham Əliyevin Milli Məclisdə and içməsindən bir il ötür. Bu bir ildə xarici və daxili siyasətdə böyük nailiyyətlər əldə olunub, qarşıya qoyulmuş vəzifələrin icrası baxımından mühüm tədbirlər həyata keçirilib. Bütövlükdə cənab İlham Əliyevin xanı prezidentlik

Xüsusilə qeyd etməliyik ki, iqtisadiyyatın inkişafı, vətəndaşların sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin hər zaman diqqət yetirdiyi məsələlərdən biri olub. Bu məqsədlə davamlı şəkildə həyata keçirilən iqtisadi islahatların, dövlət proqramlarının nəticəsi olaraq, son 21 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə-
nab İlham Əliyevin yeni prezidentlik müddətinin birinci ili əlamətdar hadisələrlə zəngindir. Bu dövrün siyasi və iqtisadi mənzəresi təsdiq edir ki, qarşıda Azərbaycanı yeni-yeni uğurlar gözləyir.

*Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputati*



İLHAM ƏLİYEVİN UĞUR FORMULU

Düşünülmüş strategiya, düzgün taktika

Lider yolunun təntənəsi

Bu il yanvarın 20-də Prezident İlham Əliyevin Davosda Çinin China Global Television Network televizionuna müsahibəsində dövlət başçımız öton dövrün yekunlarını tohllil edərək belə bir konseptual noticə hasıl etmişdi - "Ölkəmiz üçün son illərin on mühüm nailiyəti orazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsipləri nəsaslanaraq, BMT Nizamnamasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik".

Hoşqötənədə, qlobal qütbleşmənin və ziddiyətlərin dorinliyi bir situasiyada proseslərdən nəinki itki-siz çıxmışdır. Təsərrüfat, qalib torof olaraq müraciət körək konfiqurasiyanın hökm sürdüyü şəraitde realilləri ləhincə dəyişə bilmək orazi və ohali göstəriciliyi ilə kiçin sayılan bir dövlət üçün müstəsna nailiyətdir. Xüsusun nəzərə atılaq ki, bu nailiyət dövlətçiliyin temsil prinsipləri sayılan müstəqillik və suverenlikdə ifadə olunur.

Fevralın 14-ü cənab İlham Əliyevin Azərbaycan Respublikasının orazi bütövlüy və suverenliyinin tam bərpası olunduğu bir şəraitde keçirilən ilk prezident cəkilişimiz mühəsibisiz qalibi kimi andımcı morasimindən bir il ötür. Məlumdur ki, hələ növbədən keçirən prezident cəkilişimiz qədər, öton il yanvarın 10-də yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bayan etmişdi ki, cəkilişlər bütün bir dövri yekun vurur. Öton ilin bu günü Milli Məclisədə baş tutmuş andımcı morasimindəki fenomenal yaddaşa və müstəsna dövlətçilik tacribəsindən nəsaslanan çıxış ilə cənab İlham Əliyev tam forqlı bir konfiqurasiyaya nail olduğunu vənər dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasi kursunun sorhədlərinin aydın formada müsəyyən etdi.

Dövlət başçısı ilk növbədə bildirdi ki, qarşıdağı dövri təzə Azərbaycanın bu gün on yüksək soviyyədə tomin etdiyi təhlükəsizliyi və müdafiəsinə dahi qücləndirmək naməni ordu quruculuğu və horbi sonayenin inkişafı prosesinə xüsusi önmə vermekdə davam edəcək. Məlumdur ki, qarşıdağı dövri təzə Azərbaycanın on qüdrətli dövrünə başlatmaqla əla siyasi konfiqurasiya formalasdırıb ki, xalqımız milli birliyinə eməhəmliyətini tərəfən heç bir dövründən olmadığı qədər yaxşı başa düşür.

Yeni dövredə milli prioritetlərimizdən digəri ümuməşəxşər deyərlərə və beynəlxalq münəqişlərinə həlli əsili kimi miñiharıbən röbd edir. Lakin sənət deyil ki, bu gün özünü beynəlxalq ictitaiyyotin təmsilcisi kimi töqdim edən, lakin beynəlxalq hüquq hörməti ilə hesablaşmış niyyətində deyil. Əlbəttə, bunun da kükündə cənab İlham Əliyev Heydər Əliyev siyasi kursuna arxalanaraq nail olduğu ciddi horbi-siyasi, sosial və iqtişad uşurlar da yanır. Dövlət başçısının andımcı mərasimində hor bir Azərbaycan votən-dən qələbəmizin nəticəsi olaraq cənab İlham Əliyevin yaradığı yeni reallıq fonunda biz güclərin riyakar mahiyyətinin üzə çıxdığını şahidi olur.

Cənab Prezident İlham Əliyev inqasrası morasimindəki tarixi çıxışında bildirmişdi ki, biz ikinci Qarabağ məhərabəsi və antiterror tədbirlərinə və beynəlxalq münəqişlərinə həlli əsili kimi da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq, biz buna bilməliyik. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñədir. Bütən hələ hazır olmałyiq. Möhz bu mösədədə sorhədlərimizin təhlükəsizliyinən daha da gülendirməknaməni zorudur. Dövlət başçısının töbürü ilə deşək, bu, Azərbaycan xarici risklərdən qoruyacaq. Əlbəttə, Müzəffər Ali Baş Komandanın ikinci konseptual elementi isə Azərbaycanın 100 ilə 150 il arasında təsdiq etmək istəydi. Əgər kimse hesab edir ki, bizdən əl çəkəcəklər, sohñ



İLHAM ƏLİYEVİN UĞUR FORMULU

Düşünülmüş strategiya, düzgün taktika

Azərbaycan güclü iqtisadiyyat, özünü temin edən iqtisadiyyatı bilmüşdür. Ümumi daxili məhşul (ÜDM) nisbətən xarici borcun soviyyosu comi 6,9 faizdir. Konverasiya oluna bilən valyuta ehtiyatlarımıza xarici borcumuzu 14 dəfə üsteləyir. Buna əsaslanaraq ölkəmiz regionda bağışlılar yaranan genişmiyən layihələr həyata keçirmişdir, və noticədə Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqə tutmuşdur.

Prezident İlham Əliyevin cari il yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bunlar bir daha vurgulanmış və dövlətlərinin başçıları demisi: "Sözsüz ki, bizim hödəfimiz Azərbaycanın dünyasının siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya getirən ığlim konfransına evsahibliyi etmək böyük çağrıdır, böyük məsuliyyət, eyni zamanda böyük nailiyət idi. Azərbaycanın şaxənləmiş xarici siyasetinin daha bir nümayisi ondan ibarət idi ki, bizim namizədləyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dostəkləndi".

Dövlət başçısı müsahibədə bildirmişdir ki, Qlobal Cənubun bir hissəsi olaraq ölkəmiz Qlobal Cənubun maraqlarını müdafiə etmişdir. Elə COP29-də da idəyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm köprülər qurmaq idi. Cənubi Azərbaycan COP29-a evsahibliyi edən ölkə kimi göründü ki, ığlim məsolulorunu göldükdə, hər iki tərəf möyəyən soviyyədə bir-birinə etibar etmirdi.

"Əslində, biz ığlim dəyişikliyi ilə bağlı məsolulorlara dərişən möşəl olmaga başlayanda ığlim dəyişikliyi səbəbindən ekzistensial tehlükə ilə üzənən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük. Biz hamımızın bundan əziyyət çəkir, o cümlədən Azərbaycan. Lakin elə ölkələr var ki, - xüsusilə kiçik dənələrlər - onların məvəcudluğuna töhlükə var. Bəzən onların məsələsi gündəlikdən olmur, bəzən isə bəzən etdi", - deyə Prezidentin COP29-də on mühüm tədbirlərdən birinin mözh inkişaf etməkən ona kiçik ada dövlətlərinin Zirvə görüşü olduğunu xatırladı.

Bəzən ki, Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irolu sürdü. Əlbəttə, böyük aktorlar bircə yaşına nümayis etdirməsə, həmim ölkələri və ığlim məsolulorinə həlli üçün maddi ehtiyatları olmayan ölkələri dəstekləmək çətin məsəlidir. Ödür ki, üzərinə bu yükü götürən ölkələrin mösuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dün-



Çin həm də "yaşıl tərəfdas"ımızdır

Prezident İlham ƏLİYEV: "Bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğuunu müəyyən etmişik"

yanın on zongin ölkələrindən daha çox dəstək gözləyir.

COP29-də Azərbaycanın "yaşıl gündəliyi" i dünəyə bir daha belli oldu. O da töbüdər ki, qazıntı yanacağı ilə zongin olan bir ölkənin iqtisadiyyatının "yaşıl enerji" yəxəsi hamı üçün maraqlıdır. Söyügedən müsahibədə do-

sualların biri möhz bununla bağlı idi. Prezident İlham Əliyev bu barədə belə de-

mişir: "Hesab edirəm ki, qazıntı enerji növü-

rino malik olan ölkələrin məsuliyyəti olədə et-

dikləri golurları "yaşıl texnologiya" və "ya-

"yaşıl enerji" yə investisiya etməkən ibarətdir.

Biz möhz bunu edirik. Biz investorlər üçün

yaşlı investisiya mühitini yaratırdı. Bizim

2027-ci ilə qədər olan hədəfimiz 2 qıraqat

həcmində günəş və külək elektrik enerjisini

hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf

6 qıraqatdır. Bu, Azərbaycanda enerji sahəsin-

da bir inqilab olacaqdır".

Qeyd edək ki, ölkəmiz bu layihələri bir s-

ıra xarici tərəfdasları ilə birgə həyata keçirir.

Konkret olaraq Birleşmiş Əmək Gümrüklərinin

"Masdar", Səudiyyə Ərabistanının "ACWA Power", Böyük Britaniyanın BP şirkətləri ilə. Prezidentimiz müsahibəsində qeyd etmişdir ki, bu layihələr sormaya yatarı xarici şirkətlər, eləcə də Azərbaycandan olan yerli şirkətlər. Çin texnologiyasından istifadə edirlər: "Güneş paneları Cində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Cində istehsal olunduğuunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətə Cində istehsalçılarını tövərik edirəm. Çünkü burada səhəbət mövəfiyyəti və qiymətdən gedir. Həq kim bu roqabatı apara bilmir".

İndi Çin şirkətləri təkəc xidmət və texnologiyaların təmir edilməsindən yox, həmcinin Azərbaycana investisiya yatırmaqdə maraqlıdırlar və bu proses artıq gedir. Məlum olduğu kimi, COP29 çərçivəsində Azərbaycan, Qazaxstan və Özbəkistan arasında Xəzər donizinin dibi ilə enerji kabelinin çökülməsi barədə müqavilə imzalanmışdır. Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq

Cini enerji kabeli ilə bir-biri ilə bağlayacağı. Diger bir layihəde belə bir kabel xətti Qara denizin dibi ilə Azərbaycandan Avropana uzanacaq. Xatırladaq ki, səhəbət 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macaristan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaslıq haqqında Səzis"ə əsasən reallaşdırılan layihədən gedir.

"Bu, növbəti bir bağıntı layihəsidir. Bu, "yaşıl enerji" üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünkü Azərbaycanın küllək və günəş enerjisi potensialı artıq bollidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizden qat-qat artıqdır. Beləliklə, biza bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünkü qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil", - deyə Prezident İlham Əliyev vurğulamışdır.

Flora SADIQLI,
"Azərbaycan"

Liderlik məsuliyyəti

S on iki on illikdə qazanılan mühüm inkişaf və qalibiyətlər silsiləsi ölkəmizi orası bütövlüy və suverenliyi tam tomin olunan yeni Azərbaycana çevirir. Yüksək nüfuz, global proseslər töhfə vermə bacarığı, etibarlı tərəfdəs olmaq kimi mühüm keyfiyyətlər ilə sayılınən ölkələr sırasında irəliləyin Azərbaycannın dünəyinə hor yerdən gürünən bu zirvəyə ucalması isə heç şübhəsiz, Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti sayısında mümkün olub.

2003-cü ilin oktyabrında Prezident kimi ilk dəfə and içəndə İlham Əliyev Azərbaycan xalqına hansı vədələri vermişdi, ötən dövr ərzində onların hamisini qətiyyətə gerçəye çevirir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 17 il arzində Azərbaycan iqtisadi, sosial, hərbi sahədə elə gücləndirdi ki, bu, xalqımız 2020-ci ilin Qarabağ Zəfərini bəxş etdi. Torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ardına bayraqımız bütün dövlətlərinə qədər qəzəbədən qurtulmuşdur.

2003-cü ilin oktyabrında Prezident kimi ilk dəfə and içəndə İlham Əliyev Azərbaycan xalqına hansı vədələri vermişdi, ötən dövr ərzində onların hamisini qətiyyətə gerçəye çevirir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 17 il arzində Azərbaycan iqtisadi, sosial, hərbi sahədə elə gücləndirdi ki, bu, xalqımız 2020-ci ilin Qarabağ Zəfərini bəxş etdi. Torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ardına bayraqımız bütün dövlətlərinə qədər qəzəbədən qurtulmuşdur.

Prezident İlham Əliyev özminin, iradesinin, qətiyyətinin bir olda etmək istəyən liderlərə məsləhətini da söyləyir: "...həmisi höqiqi söyleyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadın asılı olmayıraq, haqqımızda no dədiklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təqrib etmələrindən asılı olmayıaraq, ölkəniz təqrib etdiklərindən, sizi necə inanıb. 17 il hakimiyətdə olandan sonra biz, nəhayət, və etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, orası bütövlüyüni və loyqətimizi bərpa etdik".

Prezident İlham Əliyev müsəhibəsində ictimaliyətindən dəstəyini olda etmək istəyən liderlərə məsləhətini da söyləyir: "...həmisi höqiqi söyleyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadın asılı olmayıraq, haqqımızda no dədiklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təqrib etmələrindən asılı olmayıaraq, ölkəniz təqrib etdiklərindən, sizi necə inanıb. 17 il hakimiyətdə olandan sonra biz, nəhayət, və etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, orası bütövlüyüni və loyqətimizi bərpa etdik".

Milli maraqlarımız qəti şəkildə müdafiə edilib

Müstəqilliyyini yenico qazanın Azərbaycanın işgalla üzəşdiyi, daxili parçalanma ilə qarsılışlığı, dövlət kimi möhv olmaq təhlükəsi ilə bağlıdır. Azərbaycanın işgalla üzəşdiyi, dövlət kimi möhv olmaq təhlükəsi ilə bağlıdır. Azərbaycanın işgalla üzəşdiyi, daxili parçalanma ilə qarsılışlığı, dövlət kimi möhv olmaq təhlükəsi ilə bağlıdır.

"Ölkənən üçün doğru olənini edin"

Prezident İlham Əliyev özminin, iradesinin, qətiyyətinin bir olda etmək istəyən liderlərə məsləhətini da söyləyir: "...həmisi höqiqi söyleyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadın asılı olmayıraq, haqqımızda no dədiklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təqrib etmələrindən asılı olmayıaraq, ölkəniz təqrib etdiklərindən, sizi necə inanıb. 17 il hakimiyətdə olandan sonra biz, nəhayət, və etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, orası bütövlüyüni və loyqətimizi bərpa etdik".

Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti sayısında

Azərbaycanın milli maraqlarını təmin etməsi, çalxalanan, geosiyasi toqquşmalar gedən coxqütblü dünəyində müstəqil siyaset yürütməsi, ölkəmizi dayanıqlı, sözün əsl mənasında, təhlükəsizlik adasına çevirməsi beynəlxalq ictiyamyyətin də diqqətdən yarınmır. Bu gərcəklər on ali səviyyədə belə dəliq getirilir, etiraf olunur. Eyni zamanda Azərbaycan Prezidentinin bütün bu nəqliyyətlərini necə qazanmasının səbəbi böyük maraq doğurur.

Ela yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalının aparıcısı Prezident İlham Əliyev bu sualla müraciət edib: "Dəyə bilərəm ki, dünən çox sərət dəhlizdir. Lakin, canab Sizində danışma məsələlərə təqdim etmək istəyirəm. Mən əslən əsl mənasında, təhlükəsizlik adasına çevirməsi beynəlxalq ictiyamyyətin də diqqətdən yarınmır. Bu gərcəklər on ali səviyyədə belə dəliq getirilir, etiraf olunur. Eyni zamanda Azərbaycan Prezidentinin bütün bu nəqliyyətlərini necə qazanmasının səbəbi böyük maraq doğurur.

Yuxarıda söküldən müsəhibəsindən ölkəmizin rohborluq vəzifələrindən biridir. Həzirdə bu ölkə bir çox sahədə yüksəkkeyfiyyətli məhsul istehsal edir. Və belə bir ölkə ilə ikitərəfli oləcəklərinin genişləndirilməsi töbük ki, məsəbət halıdır.

Qayıda

Qayıda

Qayıda

Qayıda

Qayıda

Azərbaycan-Çin münasibətləri artıq beynəlxalq dəhlizlərlə məhdudlaşdırır İndi ölkələrimiz qarşılıqlı maraq doğuran bütün sahələr üzrə strateji tərəfdaslırlar

S on dövrlər Çinən Azərbaycana xüsusi maraq göstərməsinin sahidi olur. Bu, töbə ki, səbəbsiz deyil. Əvvələ, Asiya-nəhəngin "Bir körəm, bir yol" layihəsindən ona yaxşı maraq doğurur. Bəzən tərəfdaslırları ilə birgə həyata keçirir. Konkret olaraq Birleşmiş Əmək Gümrüklərinin

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Bir ildə USAID 36 milyard dolları hara və nəyə xərcləyib?

Təşkilat ümumilikdə 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT-ni və 6 mindən çox jurnalisti maliyyələşdirib



Təsis olunduğu gündən humanitar faaliyyət ilə deyil, ölkəsinin müxtəlif lobbi təşkilatlarının məraqlarının ifadəcisi kimi tanınan ABŞ-nin Beynəlxalq İnkışaf Agentliyi - USAID-in çirkin oyunları haqqında kifayat qədər sənədlər, faktlar ortaya çıxıb və bu davam etməkdədir.

Əslində bu təşkilatın əsl möqsədi çıxan ifşa olunub. Məqsədi ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, bunun üçün özü həmin ölkələrdə dayaq nöqtələri formalasdırmaq idi. Bu qərəzlə kurum müxtəlif QHT-lər, media mənsublarına maliyyələr ayırmadıq onları asılı vəziyyətə gotirir, sonra isə öz məraqlarını onların vəsitsizləri həyata keçirirən şəhərənəqarlılıqları ilə ABŞ Prezidenti tərəfindən təyin olundur.

Ermenistan "humanitar yardımçılar" dan məhrum oldu

Əlbəttə ki, on çox qarayaxmalarla məruz qalan ölkələrdən biri Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edib, öz rəhbərinin dili ilə böhtanla dolu, humanitar faaliyyətin ruhuna zidd olan beynələrə sənədləndirib, həzirdə möhkəməsi gedən mühərribə cinayətində təqsirləndirilənlərin azadlığı buraxılması və Ermenistanın həbiləşdirilməsi barədə çağırışlar edib.

Bu təşkilat ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərər vurmaqla yanaşı, regionumuzda görənlək yaratmağa çalışıb. Rəsmi Bakı isə döfərlərə ermeni-pəroslər təşkilatı anti-Azərbaycan mövqeyini, səsəndirdiyi beynələrə sort tonqıd edib, ABŞ rəh-

borlıyino bununla bağlı öz mesajlarını çatdırıb.

Deyə bilərik ki, ABŞ-nin Prezident Administrasiyasının USAID-in faaliyyətinə dayandırmasında haqqında qərarı tökezə bətəşkilatın faaliyyətini dairəsinin möhdudlaşdırılması deyil, eyni zamanda Ermenistanın uzun illərdə Beynəlxalq yardımçılardan suisitəfə etməsinin nəticəsi kimi qıymətləndirilməlidir. USAID-in Ermenistana ayırdığı vəsaitlərinə asas möqsədi demokratyanın inkişafı, iqtisadi işlətlərinə dəstəklənməsi və insan hüquqlarının qorunması olsa da, əslində, bu pulların böyük hissisi başqa möqsədlərə yönəldirilmişdi.

Onu da qeyd edək ki, formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, USAID birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabe idi. Onun rəhbəri və müavini ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olundur.

Son 9 ildə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib

Açıqlanan son məlumatlara görə, 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılmış. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib.

Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq öməkdaşı olan USAID-in möqsədi etibacılı oləkələrə humanitar yardım, iqtisadiyyat, sohiyyə, təhsil sahələrinə dəstək göstərmək olsa da, əslində onun faaliyyəti bütün dünyada QHT və medianı qanunsuz ma-

lliyyələşdirilməkən ölkələrin daxili işlərinə qarışmaq, içimai royo təsir imkanları qazanmaq və bu rıçaqlardan tezyiq və hətta dövlət gəvriləşmələri üçün istifadə etməyə, müstəqil dövlətlərə qanuni seçilmiş hakimiyətləri və konstitusional quruluşu devirmə yənəlib.

ABŞ Prezidenti Donald Tramp bu təşkilatı "görünməmiş miqyasda korrupsiya"da ittiham edib, İlən Mask isə USAID-i "cinayətkar təşkilat" adlandırdıb. O, açıq şökildə bəyən edib ki, bu qurumun "ölümənin vaxtıdır".

Bir çox terror təşkilatları və digər qurumlara "humanitar yardım" adı altında dəstək göstərən USAID dünya üzrə nüfuzlu mədəni maliyyələşdirib.

Təşkilatın yardım adı ilə ayırdığı vəsaitlərin istiqamətindən dəqiqət edək:

- "Əl-Qaide" təşkilat üçün 10 min porsiya "yemek alınb";
- Əl-Qaideñin gələcək lideri Ənvar Əl-Əvlakinin kollecdə tehsili maliyyələşdirilib;
- "The New York Times"ə 2024-cü ildə 3,1 milyon dollar ayrılb;
- "Politico"ya - 8 milyon dollar;
- "Associated Press"ə 9 milyon dollar;
- BBC-yə 2,6 milyon funt-sterling;
- "Reuters"ə 9 milyon dollar;
- "Frans-Press"ə 447 min dollar verilib.
- Ukraynada medianın 90 faizi USAID tərəfindən maliyyələşdirilib;
- 2024-cü ildə USAID Ukraynada programlarına 6 milyard dollardan artıq vəsait xərcleyib;
- Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist maliyyələşdirilib.

USAID-in Balkan regionundakı "faaliyyəti"

xətti ilə Serbiyadakı müxtəlif qeyri-hökumət təşkilatlarını maliyyələşdirib, bir çox qurumlara və layihələrə donor olub. USAID Serbiyada iş yerlərində müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarının inkişaf etdirilməsi layihələrinə isə 1,5 milyon dollar sərməy yatırıb.

Serbiya Milli Assambleyasının sedri Ana Brnabić deyib ki, USAID tərəfindən maliyyələşdirilən qondarma araştırma mediası sistemli şəkildə ölkəyə böyük ziyan vurub. "İndi aydın oldu ki, müstəqil media deyə bir şey yoxdur. Həmin media

organları və orada işləyən insanlar kifayət qədər asılı idilər. Onlar sadəcə olaraq ABŞ Administrasiyasından asılı idilər. Vəziyyəti daha da pisləşdirmək üçün Amerika vətəndaşları tərəfindən seçilən ABŞ Administrasiyasına deyil, derin dövlət adlandırılın administrasiyasına bağlı idilər", - deyə Ana Brnabić qeyd edib.

O bildirib ki, ABŞ rosmiləri belə bir tələb irəli sürürsə, Serbiya USAID-in bu

ölkədə xərcələdiyi vəsaitlərinin təyinatını aşdıracaq. USAID Bosniya və Hersekvina və nisan cür "layihələri" maliyyələşdirib. Bosniya və Hersekvinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik deyib ki, USAID Bosniya və Hersekvina da sabitliyə pozmaqə çalışıb, media və qeyri-hökumət təşkilatlarını maliyyələşdirilməsi 402 milyon dollar xərcleyib. O, 40 min neftin USAID-dən maliyyə vəsaiti alması barədə məlumatı olduğunu bildirib, serb solahiyətli qurumlarının agentliyin kimi və necə maliyyələşdiyini araşdıracaqını vurğulayıb.

"USAID uydurma bədxassəli təsirlə

məlumat almaq istəyir. "Danılmazdır ki, USAID-in vəsaitləri Slovakiyada siyasi möqsədlər - siyasi sistemi pozmaq və müəyyən siyasi partiyaları üstünlük vermek üçün istifadə edilir", - Robert Fiko bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də USAID-in maliyyələşdirilməsini dayandırıb. 1961-ci ildə yaradılan USAID ABŞ hökumətinin əsas beynəlxalq humanitar və inkişaf "qolu" rolunu oynayır. Agentlik 120-dək ölkədə humanitar, sohiyyə və digər proqramlara nəzarət edir. Agentlik təkəc 2023-cü ildə ümumiyyəti ayırmalarla 40 milyard dollardan çox vəsaiti idarə edib. USAID-də 10 mindən çox işçi çalışıb ki, onları da üçdə ikisi xaricdədir.

Azərbaycan Milli QHT Forumu USAID-lə əlaqədar ABŞ Prezidentinə və DOGE rəhbərinə müraciət ünvanlayıb

Azərbaycan Milli QHT Forumu fevralın 13-də ABŞ-nin Beynəlxalq İnkışaf Agentliyi (USAID) ilə əlaqədar ABŞ Prezidenti Donald Tramp və ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri conab İlən Maska müraciət ünvanı.



AZƏRTAC xəbər verir ki, müraciəti Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskenderli sösləndirdi.

Müraciətdə deyilir: "Azərbaycan QHT-lərinin flaşını olan Azerbaijan Milli QHT Forumu olaraq USAID-in global məkannda cinayətkar əməkllərinin təftişindən və ifşasında nümayis etdiridiyiniz qətiyyətə, güclü iradəyə görə sizlərə dərin təşəkkürümüzü bildiririk.

Təessüflər olsun ki, öten uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeməni çevrilib, Bayden-Blinken administrasiyasının qara şəbəkəsinin formalşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərənən əvvəl Bayden-Blinken dövründə Azərbaycan emiyətində USAID-in ölkədən qovulması, faaliyyətinin dəyandırılması ilə eləqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzərində, USAID qrantları Azərbaycanda da onənəvi, mili-mənəvi deyərlərə təqrib məhiyyəti daşıyır. Azərbaycanın bölgədəki imicincə strateji marşallarına zərər vurub.

Ictimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələr 410 milyon ABŞ dollarından artıq vəsait xərcleyib. Yeni faktlar hazır aktiv olan 17 milyon dollarlıq ABŞ-nin müxtəlif qrant layihələrində Azərbaycanın da adminin keçidiyi göstərir.

Ümirdik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə dərəcədən salacaq, ayrılmış qrantların təftişinən aparılmışmasına gəs-toris verəcəksiniz.

600-dən çox üzv QHT-yə malik təşkilat kimi, Azərbaycan ic-timaiyyətinin belə bir araşdırmanın nəticələrini, qrant dəllələrinin de-lədüləzərlərinin de-sifrosunu səbirsizliklə gözlödüyüm ifadə edirik.

Kuba XİN:

"USAID həmişə ölkədə nizamı pozmaq üçün pərdə olub"

"ABŞ-nin Beynəlxalq İnkışaf Agentliyi (USAID) həmişə Kubada konstitusiyası qurulşunu sarıtmış üçün pərdə olub".

AZƏRTAC xəbər verir ki, buna Kubanın Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodrigues Parrilla telegram kanalında deyib. Nazirin sözlərinə görə, agentlik 1998-1999-cu illərdə yüzlərlə qeyri-qanuni əməkliyatlarda aparılmışdır. 6 milyon dollarlardan çox istifadə edib. 2001-ci ildən 2006-ci ilə qədər USAID kubalıları hədəf alan 142 qeyri-qanuni layihə və fealiyyətə 61 milyon dollar ayırbı.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası fevralın 3-də USAID-in faaliyyətini dayandırıb.



Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



Miras JİENBAYEV: "Yaşıl energetika"nı inkişaf etdirmək təşəbbüsünü irəli sürən Azərbaycan enerji sahəsində regional münasibətlərə vizyonunu təqdim edir"



Qazaxstanın Məqsut Narikbayev Universitetinin "MIND" Elmi və Analitik Mərkəzinin xarici siyaset və beynəlxalq tədqiqatlar Proqramının rəhbəri Miras Jienbayev strateji təşəbbüsər və onların regional inkişafına töhfəsi barədə ekspert roynı AZERTAC-lə böyük.

- Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN televizionuna müsahibəsində Orta Döhliz və Xəzər donuzinin dibi ilə enerji kələminin çoxlığından layihəsi ilə bağlı bir səra məsələlərə toxunub. Bölgədə "yaşıl enerji"nin inkişafı üçün sonuncunun asas üstünlüyü nədir?

- Xəzərin dibi ilə enerji kələminin çoxlığından iddiələrə tökübüdürlər. Bu, sadəcə olaraq ayrıca layihə deyil, qlobal enerji siyasetinin yeni şəraitində bütün regionum inkişafı üçün daha böyük planın bir hissəsidir. Müxtəlif sanksiyaların qızılıvədə olduğu və geosiyasi vəziyyətin dəyişdiyi müasir dünyada Avrasiya ölkələri üçün təkcə öz aralarında əlaqları gülçüldürmək deyil, həm də sadəcə olaraq bu kanalları işləb vəziyyətdə saxlamaq vacibdir. "Yaşıl enerji"ni inkişaf etdirməyi təklif edən Azərbaycan regionda enerji əlaqlarının gələcəyinə vizyonunu təqdim edir. Ölkələr təkcə yeni enerji nəqli marşrutları deyil, qlobal enerji gücləndirmək dəyişdir. Bütün əlaqları tətbiq etmək tərəfdən də yaxşı iştirak etməyə və "yaşıl iqtisadiyyat"ları inkişaf etdirməyə kömək edəcək.

Xatırlatmaq isterdim ki, 13 noyabr 2024-cü ilde Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində Azərbaycan, Qazaxstan və Özbəkistan "yaşıl enerji"nin inkişafını və ötürülmüş sahəsində strateji tərəfdəşlər haqqında Saziş imzalayıblar. Bu, bizi makroregion ölkələrinin bir-birinə dəhəd yaxınlaşması yolunda böyük və müüm addımlar, həmçinin əlaqlorımızın sabitliyi və şaxələndirilməsinə qoyulan inamlı sermayedir.

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

- Çinin karbon hidrogen istehsalının azaldılması və ekoloji cəhdətən təmiz enerjiyə keçid təcər

